

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa olsun, bərpa edilməlidir.



Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır

13 avqust 2016-cı il № 62 (2077)

Qiyməti 25 qəpik

Ali Baş Komandan İlham ƏLİYEV:

Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Ordu quruculuğunun ölkəmizin müstəqillik illərində belə sürətlə inkişafı, əlbəttə ki, hər bir Azərbaycan vətəndaşını sevindirir. Biz fəxr edirik ki, bizim güclü ordumuz var.

Bu ucalıqda bürküdən sıyrılan mehin valçın qavaların qırçınlarına siqal çəkdiyini duymaq çətin deyil. Bu incə, bu zərif, bu kövrək təması təbiətin sayğısı bilirəm...

Ucaların əhatəsində qarşı tərəfə baxıram. Aprel döyüşlərini, Lələtəpəni, Bayraqtəpəni xatırlayıram. O döyüşlərdən az sonra Lələtəpədən qarşı tərəfə baxdığım kimi baxıram.

Sağımda-solumda avtomatın qundağını sıxan əllər görürəm. Bayaq sıxdığım əllərdi, əlimi sıxan əllərdi. Ürəyimin sıxıntısı azalır...

Pıçıltımı eşidən əsgərlərdən biri alını ovuşdırir. Bir azdan biləcəm ki, Faiq Məmmədovdu:

- Baxdığın dağların o üzü də yaxın vaxtlarda oylağımız olacaq, - deyir. Ruhumuzun zərrəsi bildiyim bu inam nur qiyafəsində gözlərimin nuruna qarışır. - Topun da, atıcı silahların da xüsusiyyətlərini mükəmməl öyrənmişik. Sülh danışıqları baş tutmasa, döyüş növbəsindən döyüşə gedəcəyik. Oraların da üzü güləcək...

Faiqdən eşidiklərim mənə ötən il Cocuq Mərcanlıda əsgər Sahib Qasimovun dediklərini xatırlatdı: "Oraların da üzü güləcək!". Oraların bir hissəsinin üzü bu ilin aprelinde güldü!

Mənim də üzüm gülür, zabitlərin, əsgərlərin də...

Mayor Bəhmən İbrahimov əsgər Faiq Məmmədovun düşüncələrindən duyğulanır:

- Belə düşünən əsgərlərlə çiyin-çiyinə xidmətdən qürurlanıram. Nizam-intizamlıdırlar, hər birinin döyüş hazırlığıyla mənəvi hazırlığı bir-birini arzulanan səviyyədə tamamlayırlar. Bu, Ordunun gücü deməkdir. Ordumuzun gücü həm də əsgər amili ilə bağlıdır. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "Ən güclü silah yaxşı təlim keçmiş əsgərdir" fikri digər hərbi hissələrdə olduğu kimi, burada da hərbi xidmətin təşkilində başlıca örnekdir...

Kapitan Nahid Nağıyev deyir ki, ön xətdə xidmət həm də əsgərin cəsarətindən, diqqətliyindən asılıdır. Düşmən bu istiqamətdən də atəşkəsi poz-

Sən zirvənin zirvəsisən, Azərbaycan əsgəri!..



mağa, bəzən həmlə eləməyə cəhd göstərir. Düşmənin istənilən tərpənişi vaxtında aşkarlanır, təlimata müvafiq lazımi tədbirlər görülür. Bəzən topçular da müdaxilə edir.

Deyir və bir qədər aralıda qarşı tərəfi müşahidə eləyən əsgərə baxır:

- Sizin qəzetdə oxuduğum bir reportajı xatırlayıram: Səngər əsgərin ürəyidi. Həqiqətən belədi.

"Bu əsgərlərin gücü torpaqdadı, torpaq naminə torpağa düşən səngərdədi..." - düşünürəm...

- Əsgərlərimizin hərbi xidmətinin son günü onların biz zabitlərlə, əsgər yoldaşlarıyla münasibətinin son günü olur. Gəlirlər, şirin görüşürlər, kövrəkliklə gedirlər...

Əsgər - komandir münasibəti mənə könül xoşluğu verir. 1993-cü ilin yanvarında Murovdağda mayor Qurban Qurbanovun əsgərinə sayğısı düşür yadıma; əsgər tam sağalınca Qurban onun yastığının yanından uzaqlaşmayıb. Aradan illər keçsə də, həmin əsgərlə Qurbanın yaşarı münasibətinə həsəd aparmaqdayıq...

Kapitan Həşim Həşimov da belə münasibətlərdən, əsgərlərin döyüş və mənəvi hazırlığının səviyyəsindən qürurla söz açır...

Dağlara müraciət eləyirəm, əsgərlərə baxıram; hamımızın ruhunu dilə gətirən həsrəti onlar dağlayacaq, çeşmələrimiz yenə çağlayacaq, Qarabağın göylərində yenə durnalar qanad saxlayacaq, əsən meh çəmənlərdə gülü güle toxuyacaq, bülbüllər də bir ayrı şövqlə oxuyacaq, "Bülbüllər" də...

(Ardı 2-ci səhifədə)



"Döyüş növbəsi uğurla aparılır"

3-cü səhifədə



"İsgəndər qalası"

5-ci səhifədə



"Elm sərkərdə, təcrübə isə onun əsgəridir"

6-cı səhifədə



Əsgər dostluğu

8-ci səhifədə

Müdafiə Nazirliyinin rəhbər heyəti xüsusi təyinatlıların tədris mərkəzində olub



Avqustun 11-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrinin Tədris Mərkəzində olub.

Təlim sahəsinə gələn Müdafiə naziri xüsusi təyinatlı kursantların döyüş hazırlığı məşğələsinin gedişatı ilə maraqlanıb və təlim məşqlərini izləyib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, aprel döyüşlərindən sonra xüsusi təyinatlıların silahlanmasına əlavə olaraq daxil edilən texnoloji cəhətdən ən müasir silahlar, texniki vasitələr və təchizatlarla baxış keçirilib. Sonra şəxsi heyətin praktiki atəş açma və taktiki bacarıqları yoxlanılıb.

Müxtəlif təlim nöqtələrində xüsusi təyinatlılar soyuq və atıcı silahlardan istifadə, aviasiya dəstəyi ilə döyüş atışı fəaliyyət, düşmən postuna basqın, motoparaplan vasitəsilə yüklərin çatdırılması, binaici döyüşün aparılması üzrə müxtəlif tapşırıqları peşəkarlıqla icra ediblər.

Şəxsi heyətlə görüşən Mü-



dafiə naziri xüsusi təyinatlıların, o cümlədən ümumilikdə bütün Silahlı Qüvvələrin döyüş qabiliyyətini, təcrübəsini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Hərbi qulluqçular Vətəne, xalqa, dövlətə sədəqətlə xid-

mət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olduqlarını bildiriblər.

**Müdafiə Nazirliyi
Mətbuat Xidməti**

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Müdafiə naziri Moskva şəhərinə işgüzar səfərə gedib

Avqustun 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə işgüzar səfərə gedib.

Ermənistan silahlı birləşmələri atəşkəs rejimini pozub

10 avqust 2016-cı il.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub.

Ermənistan Respublikası Noyembəryan rayonunun Berekamavan, Şavarşavan, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Çaylı və Fərəhli kəndlərində yerləşən mövqələrimiz atəşə tutulub.

Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqələri atəşə tutulub.

11 avqust 2016-cı il.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Paravakar, Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qızıllıacılı kəndində yerləşən mövqələrimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Aşağı Seyidməhəddi, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqələri atəşə tutulub.

12 avqust 2016-cı il.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.

Ermənistan Respublikası Noyembəryan rayonunun Berekamavan, İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərlı, Qaymaqlı, Qızıllıacılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqələrimiz atəşə tutulub.

Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatki kəndləri yaxınlığında, həmçinin Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqələri atəşə tutulub.

“Türkiyə, Rusiya və Azərbaycan arasında da üçtərəfli əməkdaşlıq mexanizmi yaratmaq istəyirik”

Prezident Vladimir Putin ilə görüşümdə müzakirə edilən məsələlərdən biri də Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli əməkdaşlıq mexanizminin qurulması idi. Bu məsələyə Azərbaycan kimi, Rusiya tərəfi də müsbət yanaşdığını bildirdi. Belə bir mexanizm Azərbaycan, İran və Rusiya arasında artıq yaradılıb və Bakıda üçtərəfli Zirvə görüşü keçirilib. İndi biz istəyirik ki, Türkiyə, Rusiya və Azərbaycan arasında da belə bir mexanizm yaradaq.

AZƏRTAC Türkiyənin "Habertürk" kanalına istinadla xəbər verir ki, bu fikri Türkiyə

Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə görüşündə müzakirə olunan məsələləri şərh edərkən deyib.

Bu məsələ ilə əlaqədar Türkiyənin və Azərbaycanın xarici işlər nazirlərinin müzakirələr apardığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putin ilə bu barədə razılığa gəldiklərini qeyd edib: "Məqsəd bölgədəki siyasi prosesləri yaxından izləməkdir. Bölgədə Dağlıq Qarabağ problemi var. Bu münasibətin həllində Türkiyənin də daxil olduğu Minsk

qrupu daha səmərəli fəaliyyət göstərə bilər. Ancaq təcrübələrdən başqa yalnız üç ölkə Rusiya, Fransa və ABŞ bu prosesdə iştirak edir. Artıq 23-24 il keçib və bu məsələ hələ də həll edilməyib. Təbii, ortada işğal faktı var və bunu hamı qəbul edir. Bir halda ki işğal faktı var, onda niyə məsələnin həlli uzadıdır? Ancaq artıq bezi irəliləyişlər var. Cənab Putin bu məsələdə fəallıq göstərir. Cənab Əliyev də bu barədə mənə məlumat verdi. Hesab edirəm ki, əvvəlcə beş rayon qaytarılsa, münasibətin həllində xeyli irəliləyiş olar".



(Əvvəli 1-ci səhifədə)

Əsgər Orxan İmamverdiyev Xaçmazdandı. On dörd aydı xidmət edir. Komandirin təqdimatıyla onunla da söhbət edəyəm. Orxan deyir ki, mövqeni qorumaq Vətəni qo-

rumaqdı. Məndən əvvəl qoruyublar. Məndən sonra oraların - dağları göstərir - səngər olmasını istəmirəm. Biz bu səngərləri sərhədlərimizə köçürəcəyik, bizdən sonra gələnlər orda xidmət eləyəcək...

Eyni ovqatı əsgərlər Radiy

Qanqalının (Qax rayonundan) udindir) də, Bayram Xudaverdiyevin də, Asif Abbasovun da... dedikləriylə yaşadım...

Otən il bir reportaj yazmışdım: "Səngərin gecəsi-gündüzü olmur". Burda da qarşı tərəf gecəli-gündüzlü müşahidə alınırdı. Dağlarda, dağ ucalığında eşitdiyim üçün o müşahidəni aparınların - döyüş növbəsində dayananların hər kəlməsi mənə könül xoşluğu verir...

Göy üzündə bir topa bulud görünür. Bayaقدan bəri dağın dağ sinəsinə sığal çəkən meh kükrəyir, coşur, çığırınlaşıp. Əsən, kükrəməkdə olan yeldən çəkinən bulud topası seyrəlir, seyrəlir və dağılıb görünməz olur, həsrətlə baxdığımız yerlərdə də qərarlaşa bilmir...

Yenə dodaqlarım Tufarqanlı Abbasın "Dağlar" gəraylısıyla isinir: "Duman, gəl get bu dağlardan!..."

...Lələtəpə, Bayraqtəpə ovqatıyla zirvəsi buludlara dirənən dağlara baxırıq. Müqəddəs bir niyyətlə, qədersiz istəklə baxırıq...

Dağlardan enmək istəmirəm...

Qarşdakı dağlardan o tərəfə enən cığırlara düşmək keçir könlümdən...

**Rəşid HÜSEYNOV,
əməkdar jurnalist**

Medallar şəhid zabıtların ailə üzvlərinə təqdim edilib

Aprilin ilk günlərində həyata keçirilən uğurlu hərbi əməliyyatlarda Silahlı Qüvvələrimizin şəxsi heyəti böyük rəşadət göstərərək düşmənin layiqli cavabını verdi.

Bu əməliyyatlarda vuruşaraq şəhid olanlardan biri də mayor Rasim Məmmədov olub. Cəsur zabıt ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

İyulun 14-də cəbhə bölgəsində öz xidməti vəzifəsini icra edərkən şəhid olan baş leytenant Toğrul Məmmədov "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Medalları şəhidlərin ailə üzvlərinə təqdim edən zaman Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı general-leytenant Kərəm Mustafayev mayor Rasim Məmmədov və baş leytenant Toğrul



Məmmədovun göstərdikləri şücaətə görə təltif edildiklərini diqqətə çatdırıb. Yüksək rütbəli zabıt Vətən uğrunda şəhid olanların xatirəsinin daim üzlərində yaşayacağını bildirib.

Şəhid mayor Rasim Məmmədovun medalı 9 yaşlı oğlu Asim Məmmədova, şəhid baş leytenant Toğrul Məmmədovun medalı isə qardaşı Üzeyir Məmmədova təqdim edilib.



Şəhid zabıtların ailə üzvləri adından qardaşları Şahin Məmmədov və Üzeyir Məmmədov ölkəmizdə şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirərək dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Həmçinin aprel döyüşlərində şəhid olan leytenant Qabil Orucəliyevin də göstərdiyi şücaətə görə təltif olunduğu "Hərbi xid-

mətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal 12 yaşlı qardaşı İsa Orucəliyevə təqdim edilib.

Qeyd edim ki, 1991-ci ildə Naxçıvan şəhərində anadan olan Qabil Orucəliyev 2006-2009-cu illərdə Heydər Əliyev adına Hərbi Liseyde təhsil aldığından sonra ali hərbi təhsilə yiyələnərək 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrində

xidmətə başlayıb. Göründüyü kimi, bu gün istər ali hərbi məktəblərdə təhsil alan, istərsə də Azərbaycan Silahlı Qüvvələrində xidmətlərini davam etdirən hərbi liseyin məzunları öz nişan-intizamı, vətənpərvərlikləri, bilik və bacarıqları ilə seçilir. Aprelin ilk günlərində düşməne sarsıdıcı zərbələr endirən sırada Heydər Əliyev adına Hərbi Liseyin məzunlarının olması hər birimizdə böyük qürur və inam hissi yaradır.

Aprəl döyüşləri göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri düşmən ordusundan qat-qat güclüdür. Hərbi qulluqçuların bacarıq və sərişəsi bir daha sübut etdi ki, onları qələbəyə səsləyən məhz Vətən sevgisi idi. Şəhidlərimizin qanı bundan sonra da qalmaqalaq! Üçrəngli, ayulduzlu bayrağımız əzəli Azərbaycan torpaqlarında əbədi dalğalanacaq!

Nəriman NƏCƏFOV
"Azərbaycan Ordusu",
fotolar
Aydın ORUCOVUNDUR

Nümunəvi xidmət

"Döyüş növbəsi uğurla aparılır"

Bu gün respublikamızın suverenliyini qorumağa və torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olan Azərbaycan Silahlı Qüvvələri ən yüksək döyüş hazırlığına malikdir. Bütün hərbi hissələrimizdə, o cümlədən ön cəbhədəki hərbi hissələrdə böyük ruh yüksəkliyi və döyüş əzmi var.

Cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsinin şəxsi heyəti də daim döyüş hazırlığını yüksəltmək üçün imkanlarını əsirgəmir. Böyük komandiri baş leytenant Babək Qasimov döyüş hazırlığının bir çox amillərlə bağlı olduğunu deyir. "Hər şeydən əvvəl şəxsi heyətin xalqa, Vətənə sədaqətlə xidmət etmək əzmi olmalıdır. Hər bir əsgər hərbi işi bilməli, ona tapşırılmış silah və texnikadan düzgün istifadə etməyi bacarmalıdır. Biz həm zabıt, həm də komandir olaraq bu sahədə üzərimizə düşən böyük bir məsuliyyətin fərqindəyik. Eyni zamanda hərbi şəxsi keyfiyyətlər, peşəkarlıq səviyyəsi, idarəetmə qabiliyyətləri, buradakı bölmələrimizin zəruri tələbatlarının vaxtılı-vaxtında ödənilməsi də daimi döyüş hazırlığını şərtləndirən amillərdəndir."

Gənc zabıt döyüş vərdişlərini daim təkmilləşdirdiklərini, şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldiyini bildirdi. Onu da bildirdi ki, döyüş hazırlığını



artırmaq üçün intensiv məşğələlər keçirilir. "Yalnız döyüş sərişəsi qazanan əsgərlər ön mövqelərə göndərilirlər. Burada daha geniş proqram üzrə, fərdi hazırlıqdan tutmuş manqa, taqım, bölük, tabor səviyyəsində hazırlıq aparılır. Verilən tapşırıqları, keçirilən dərs-ləri mənimsəyən əsgər sən-gərdə heç bir çətinlik çəkmir. Qeyd edim ki, hazırlıq məşğələsi üç üsulla aparılır: söhbət, əyani göstərmə və praktiki

məşq. Bütün atıcı silahlar, onların taktiki-texniki xüsusiyyətləri, təyinatları haqqında əsgərlərə lazımı bilik verilir. Əsgərlərimizdən Mehman Şirinovun, Azər Yaqubovun, Mehdi Əbilovun və başqalarının göstərdikləri nəticələr yüksək qiymətləndirilib və bu gün onlar döyüş növbəsini uğurla aparırlar."

Lalə HÜSEYNOVA,
"Azərbaycan Ordusu"

Gənc zabıtlarımız

Ömrümə düşən işıq

...Firdovsi Məmmədov yerli müdafiə taborunun tərkibində Ağdamı qoruyanların sırasında idi. Dəfələrlə döyüşlərdə iştirak etmişdi. İki dəfə yaralanmışdı. Müalicə olunduqdan sonra yenidən taboru qayıtmışdı.

Ağdam işğal olunanda ailəsi Qax rayonunda məskunlaşmışdı. Onda Dilqəmin 3 yaşı vardı. İndi Ağdamı dumanlı kimi xatırlayır.

O dumanın içində xatırladıqları ömrünün 28-ci ilində düşüncələrində ovunmayan bir haraya dönüb: "Hardasınız?". Əsgərlərinə bu haraydan da danışır, o harayın tələbindən də, o harayı söykəndiyi inamdan da. "Qayıdacağıq", - deyir. "Ağdama da qayıdacağıq, digər işğal olunmuş ərazilərimizə də!"...

Dilqəm atasıyla cəbhə dostlarının söhbətlərini dinləməyi sevdiyi qəder də onlarla özü söhbət etməyi sevirdi. Onlar bu dilavər uşağın hər sualını əhatəli cavablandırır.

Bir dəfə soruşmuşdu: "Döyüşlərdə qorxurdunuzmu?". Atasının cəbhə dostu gülümsünmüşdü, mehlə uşağın saçını oxşamışdı: "Yox, oğlum. Torpağını qoruyanlar qorxaq olmur". Dilqəm bir anlığa ona baxmış, sonra tələsik, "Mən qorxaq deyiləm. Mən də torpağımızı qoruyacam", - demişdi. Həmin söhbət ömrünün səmtini müəyyənləşdirmişdi...

Torpağı əsgər qoruyur, hərbi qoruyur. O da hərbi olmaq fikrindəydi. Orta məktəbi bitirəndə atasının da, atasının cəbhə dostlarının da xeyir-duasıyla Heydər Əliyev



adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almağa qərar verdi. Qəbul olundu.

Atasının cəbhə dostlarından birindən eşitdiyi "İgid odu, hər əzaba qatlana" kəlamını unutmamışdı. O da digər kursantlar kimi təlimlərdə xüsusi fəallıq göstərirdi. Nəzəri biliklərini burda təkmilləşdirir, zabıtların bütün tövsiyələrini özünə gərəkliliklə bilir.

2010-cu ildə leytenant kimi hərbi xidmətə başladı.

- Kursant olanda öyrəndiklərimin bu qəder gərəkliliklə olanda çətinliklə, mən də güman edirdim. İndi onları əsgərlərə öyrədirik.

Baş leytenant Dilqəm Məmmədov cəbhə bölgəsində xidmət edir. Atasının vətənpərvərliyindən süzülən işıq onun ömür yolunu müəyyənləşdirib. Bu ömür də zərə-zərə işığa dönməkdədi...

Əsgərlər komandirdən tək-cəbhə biliklər öyrənmir, həm də onun Vətən sevgisindən öyrənirlər. Bu sevginin işığı səngərlərdə gündüzlər günəşin, gecələrin ayın işığına qarışır...

Mübariz MUSAYEV,
"Azərbaycan Ordusu"

"Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı imkanlar mövcuddur"

Sankt-Peterburq görüşündən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı imkanlar mövcuddur.

Bu sözləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədov avqustun 8-də rusiyalı və iranlı həmkarları ilə birgə mətbuat konfransında AZƏRTAC-ın müxbirinin sualını cavablandırarkən deyib.

Keçirilən görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də müza-

kirə olduğunu qeyd edən nazir Elmar Məmmədov deyib: "İstəyirik ki, təhlükəsizliklə bağlı olan məsələlər də həllini tapsın. Birgə Bəyannamədə də qeyd edilir ki, həll olunmamış münaqişələrlə bağlı məsələlər narahatlıq doğurur və çətinliklər yaradır. Sənəddə "Şimal-Cənub" dəhlizinin tam istifadə olunması üçün münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həllinin vacibliyi qeyd edilib".

Vətənə ləyaqətlə xidmət edəcəklərinə söz verdilər

Əlahiddə Ümumqoşun Orduda zabit hazırlığı kursunun üçüncü buraxılış mərasiminə hərbi hissənin döyüş bayrağının sıra meydanına gətirilməsi ilə başlandı.



Müdafiə nazirinin müavini Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev şəxsi heyəti salamladıqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Zabitlərdən Mənsim Əhmədov çıxış edərək bildirdi ki, artıq Əlahiddə Ümumqoşun Orduda müddətdən artıq həqiqi

hərbi xidmət hərbi qulluqçusu, gizir və zabit hazırlığı kurslarını müvəffəqiyyətlə bitirən məzunlar xidmətlərini ordu sıralarında uğurla davam etdirirlər.

Məzunlar adından çıxış edən leytenant Sərxan Rzaev bildirdi ki, təhsildə qazandıqları biliklərdən yararlanaraq Vətənə ləyaqətlə xidmət edəcək, tabelikdə olan əsgər-

ləri yenilməz döyüşçü kimi yetişdirəcəklər.

General-leytenant Kərəm Mustafayev zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək bildirdi ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu məqsədyönlü iş Naxçıvan Muxtar Respublikasında da qətiyyətlə aparılır.

Sonra zabit hazırlığı kursunu bitirən məzunlara sertifikatlar təqdim edildi.

Kurs birincisi Hafiz İsmayilov tərəfindən yaş kötüyünə buraxılış emblemi vuruldu.

Məzunlar döyüş bayrağı qarşısında and içdikdən sonra təntənəli keçid oldu.

Sonda məzunlarla xatirə şəkili çəkdirildi.

Tədbir başa çatdıqdan sonra məzunlarla həmsöhbət oldum. Qadın hərbi qulluqçularından Tərənə Əsədova və Gülnar Mərdanova həyəcanlı və



qürurlu görünürdülər. Tərənə Əsədova uşaqlıqdan hərbi sənətinə marağının olduğunu və artıq arzusuna yetişdiyini bildirərək bu adı şərəflə daşıyacağını söylədi. Leytenant Gülnar Mərdanova da güclü, qüdrətli Azərbaycan Ordusunda ərənlərlə çiyin-çiyinə xidmət etməyin qürurverici olduğunu vurğuladı.

Zabit hazırlığı kursunun zabitlərindən Museyib Qasımov bildirdi ki, məqsədimiz ordu sıralarına peşəkar zabitlər hazırlamaqdır. "Gördüyünüz ki-

mi, yaradılan şəraitin, həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, şəxsi heyətə yüksək səviyyədə dərslər keçirilir və bu yaxşı nəticə göstərməyə imkan verir. Bu gün məzun olanlar da kursu müvəffəqiyyətlə başa vuranlardır. Onların hər birinə xidmətlərində uğurlar arzulayırıq."

Nəriman NƏCƏFOV
"Azərbaycan Ordusu",
fotolar
Aydın ORUCOVUNDUR

Həm həkim, həm də hərbi...

Son illər ölkə rəhbərliyi tərəfindən orduya göstərilən xüsusi diqqət və qayğı nəticəsində ən müasir hospitalar inşa edilərək Vətən keşikçilərinin ixtiyarına verilir. Bir neçə gün əvvəl Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tikintisi davam edən hərbi hospitalda görülən işlərlə maraqlanması və tikintinin gedişi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verməsi də bu fikrin təsdiqidir.

Bütün müasir hospitallarla yanaşı, paytaxtdan yüz kilometrə uzaqda, dağların ətəyində, düşmənə yaxın məsafədə yerləşən hərbi hissələrimizdə tibb məntəqələrimiz mövcuddur. Bəzən düşünürsən ki, müasir səhiyyəmizdə olan şərait və imkanlar, görsən, bu məntəqələrdə də varmı?

Tibb xidməti leytenantı Mərahim Əliyevlə həmsöhbət oluruq.

-Peşə seçərkən hərbi və həkim olmaq seçimində təرددü edirdim. Nəhayət, ikisini birdən seçərək hərbi həkim olmaq qərarına gəldim. Bu qərarımı arxasınca gedərək iki arzumu birdən gerçəkləşdirdim - deyir leytenant.

Yaradılan şərait barəsində öyrənmək istəyimizi hiss edən həkim söhbətinə davam edir.

- Bəziləri elə düşünə bilər ki, paytaxtdan çox uzaqda bir hərbi hissədə müasir tibbi şəraitdən danışmaq yersizdir. Amma gördüyünüz kimi, düşmənlə təmas xəttindəki tibb məntəqəmizdə tibbi avadanlıqlar, dərman preparatları sarıdan heç bir çatışmazlıq yoxdur. Həkimlərimiz də peşəkardırlar. Burda xəstələrimizə və yaralılarıma ilkin tibbi yardımını yerinə yetirə bilirik. Hərbi hissənin şəxsi heyətinin müayinəsi və müalicəsi burada aparılır.

Gənc həkim deyir ki, taborların, bölmələrin hər birində tibb məntəqələri mövcuddur. "Bu məntəqələrdə də ixtisaslı



həkim və feldşerlər xidmət edirlər. Hərbi qulluqçular ilk olaraq taborun və ya bölmənin həkimlərinə müraciət edirlər. İlk müayinədən sonra xəstə tibb məntəqəsinə təxliyə olunur. Aiddiyatı üzrə xəstəni müayinə edirik. Mükün olanlara tibbi yardım göstərir və sağaldıqdan sonra xidmət yerlərinə göndəririk. Bəzi xəstələri isə dərin müayinə və müalicə üçün əlahiddə tibb taboruna təxliyə edirik."

- Həkimlərimizin təcrübəli və savadlı olmasının əsas amillərindən biri onların tibbi təhsilinin yüksək səviyyədə olmasıdır. Hərbi Tibb Fakültə-

sində təhsil alan kursantlarımız təcrübə keçmək üçün buraya ezam olunublar. Biz də öz vərdişlərimizi onlara aşılayırıq. Hərbi həkim birinci olaraq həkim, ən əsası isə hərbiçi olduğunu unutmamalıdır, - deyir tibb xidməti leytenantı.

Kursantlar Tural Nuriyev və Vüsal İsgəndərli təcrübə-sınaq müddətindən səmərəli istifadə etdiklərini bildirərək hərbi xidmətlə bağlı təəssüratlarını bölüşürlər.

Baş leytenant
Ceyhun CƏFƏRLİ,
"Azərbaycan Ordusu",
foto
Mahmud MÖHBALİYEVİNDİR

Ən böyük arzum

8-ci sinifdə oxuyanda hərbiçi olmağı qərara almışdım. Oxuduqlarımı təsiriyyədi, televiziya verilişlərində gördüklərimimi, müəllimlərimin dediklərinimi, bilmirəm. Atam tarix müəllimidir. Bəlkə də bu sənəti seçməyə məhz onun söhbətləri sövq eləyib. Hər halda, hərbiçi olmaq istəyirdim. Bu istəklə də 2010-cu ildə C.Naxçıvanski adına hərbi liseyə daxil oldum. Çətinliklər də olurdu. Buna səbrlə, təmkinlə dözməliydim. Dözdüm, alışdım. Seçdiyim peşəyə daha da vuruldum.

2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldum. Müəyyən vərdişlərə alışmışdım deyərək çətinliklərlə üzləşmədim. Burda da müəllimlərimizin, zabitlərimizin tapşırıqlarını tam ciddiliklə yerinə yetirirəm. Mən də bilirəm ki, yaxşı zabit olmağın şərtlərindən biri də budur. Hazırda IV kursda oxuyuram. "N" hərbi hissəsində təcrübə keçirəm. Zenit-artilleriya manqasının komandiri vəzifəsində neçə dəyərlər, öy-



rədə-öyrədə öyrənirəm. Əsgərlərə münasibət mənə bir həqiqəti yaşadır: zabit əsgəri sevməlidir, əsgər də zabiti - komandirini. Ordumuzun gücü həm də bu amillə bağlıdır.

Auditoriyada öyrəndiklərimin təlimlərdə, qoşun təcrübəsində təkmilləşməsi mənə böyük inam verir. Öyrədə-öyrədə kursant, təbbi ki, yaxşı zabit olacaq. İnanıram ki, mən də yaxşı zabit olacam.

Kursant
Sadıq HÜSEYNZADƏ

Sülhün və sabitliyin təmin olunması istiqamətində BMT-nin həyata keçirdiyi layihələr müzakirə olunub

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədov BMT baş katibinin İraq üzrə xüsusi nümayəndəsi və BMT-nin İraqdakı Dəstək Missiyasının rəhbəri Yan Kubişin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilə ki, görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər, sülhün və sabitliyin təmin olunması istiqamətində BMT tərəfindən həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədov Ermənistan-Azərbaycan münasibətinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarına dəfələrlə qeyd etdikləri kimi, mövcud status-kvonun qəbul edilməz və qeyri-davamlı olduğunu vurğulayıb.

İyirmi il bundan əvvəl cəbhədə atəşkəs yenidən bərqərar olmuşdu. O zaman Tərtər istiqamətində xidmət edirdim. Bir gün döyüşçü oğlunu, Namiqi görmək üçün Gədəbəy rayonunun Şəkərbəy kənd orta məktəbində dərs deyən Dağıstan Rəsulov gəlmişdi. Onun yaşadığı rayon da Ermənistanla sərhəddə olduğu üçün orada güclü döyüşlər getmişdi. Döyüşlərdə böyük hüner və qəhrəmanlıq göstərmiş oğullarımızı xəbər alanda Dağıstan müəllim topçu İsgəndərin adını çəkmişdi. Demişdi ki, İsgəndər Aznaurov Orta Asiyadan vətənimizə köçkün gələn Axıska türklərindən biridi. İsgəndər xalqımızın ağır günündə könüllü cəbhəyə gəlmişdi. O yaxşı topçu idi. Ona görə də adını "topçu İsgəndər" qoymuşdular. Onun atdığı mərmilər düşməni daim ağır itkilərə düçar edib.

Dağıstan müəllimlə görüşdən bir qədər sonra eşitdik ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən təltif olunanlar arasında baş leytenant İsgəndər Aznaurov da olub. Ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdi.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində torpaqlarımız hərbi təcavüzə məruz qaldığı bir vaxtda İsgəndər Azərbaycana gəlmişdi. Onda Gədəbəyin Şınıx bölgəsində də ağır döyüşlər gedirdi. İsgəndər 1992-ci ilin martında könüllü cəbhəyə gəlir və "N" hərbi hissəsində xidmətə başlayır. Artilleriya qurğularından mükəmməl anlayışı olan İsgəndəri ilk gündən bu sahə üzrə məsul vəzifəyə təyin edirlər. Döyüşdə özünü bacarıqlı topçu kimi tanıdır. Onun tezliklə təşkilatçılıq bacarığı da üzə çıxır və qısa müddətdən sonra hərbi hissə komandirinin artilleriya üzrə müavini vəzifəsinə təyin olunur.

Qarabağ müharibəsi illərində yeni yaranmaqda olan ordumuzda müxtəlif ixtisaslar üzrə, o cümlədən artilleriya sahəsində peşəkar kadrların köməyinə ehtiyac duyulurdu. O zaman İsgəndər də tabeliyin-

Milli Qəhrəmanlarımız

"İsgəndər qalası"



də olanlara topun sirlərini öyrədirdi. İsgəndər qısa müddətdə şəxsi keyfiyyətləri ilə hamının rəğbətini qazandı və igidliyi, şücaəti ilə dillərdə dastan oldu.

Milli Qəhrəman İsgəndər Aznaurovun 60 illik yubileyi ərəfəsində yolum qəhrəmanın xidmət etdiyi hərbi hissəyədir. Qərargahın qarşısında qəhrəmanın büstü ucaldılıb. Zabit Eldəniz Nəsirov deyir ki, İsgəndər Aznaurovun döyüş yolu ilə tanış olanda ona həsəd aparmışam. Gədəbəylilər İsgəndərlə fəxr edir, onun peşəkar topçu olduğunu deyirlər. Qarabağ müharibəsinin ilk illərində ermənilərə qarşı döyüşlərdə İsgəndər misilsiz qəhrəmanlıqlar göstərmiş, çoxlu sayda düşməni məhv edib.

Zabit qeyd edir ki, hər il avqust ayının 16-da hərbi hissədə qəhrəmanın xatirəsi yad

olunur, onun döyüş yolu haqqında şəxsi heyətə geniş məlumat verilir. Bu il isə İsgəndər Aznaurovun 60 illik yubileyi böyük təntənə ilə qeyd ediləcək. Hərbi hissədə buna hazırlıq görülür.

...Bir vaxtlar qəhrəmanın döyüşdüyü Şınıx bölgəsinə yola düşürük. Yol yoldaşım zabit Ramin Məşədiyev deyir ki, Mormor yaxınlığında Ermənistanla sərhəddə yüksəklik ucaldır. İsgəndər məhz həmin yüksəkliyin düşməndən qorunmasında şücaət göstərmiş və yağışları bu mövqelərə yaxın buraxmayıb. Hücuma cəhd edən erməni silahlılarını məhv edib.

18 aprel 1993-cü ildə yenidən gərgin döyüşlər başlayır. İsgəndər Mormor yüksəkliyində güclü müdafiə təşkil etmişdi. Hücüm edən düşməne sarsıdıcı zərbələr endirirdi. Məqsədlərinə çata bilməyən ermə-

nilər geri çəkilməyə məcbur olurlar. Qəflətən düşməni tərəfindən mövqelərimizə artilleriya mərmiləri atılır və bu mərmilərdən biri qəhrəmanın həyatına son qoyur. İsgəndər Aznaurovun ölüm xəbəri bütün bölgənin camaatını sarsıdır... Elə həmin gündən də bu zirvə "İsgəndər qalası" kimi yaddaşlara yazılır.

Bu gün də həmin mövqə qəhrəman Azərbaycan əsgərləri tərəfindən mətinliklə qorunur. Bu qala döyüşlərdə düşməne zərbə endirmək üçün həm də etibarlı istehkamdır.

Burada qəhrəmanın xatirə guşəsi yaradılıb. Baş leytenant Tarik Hüseynov deyir ki, hər bir əsgər İsgəndər Aznaurovun keçdiyi döyüş yolu ilə yaxından tanış olur və onun kimi qəhrəman, cəsur döyüşçü olmağı qarşısına məqsəd qoyur. Əsgərlər "İsgəndər qa-

la"sında xidmətdən böyük qürur duyduqlarını bildirirlər.

Çavuş Sakit Həsənov deyir ki, üç ildən artıqdır "İsgəndər qalası"nın müdafiəsindədir.

- Sevinirəm ki, İsgəndər Aznaurovun döyüşdüyü postda xidmət edirəm, məqsədim onun kimi cəsur döyüşçü olmaqdır. Bunun üçün ilk növbədə artilleriyanın sirlərinə dərinlən yiyələnmişəm. Dəfələrlə düşməni postumuza hücum edib, lakin sayıqlığımız nəticəsində ermənilər məqsədlərinə nail ola bilməyiblər. Biz qalının müdafiəsində hər zaman olduğu kimi bundan sonra da ayıq-sayıq dayanacağıq.

Əsgər Sürxay Nəsirov isə Sabirabad rayonundan hərbi xidmətə çağırılıb. Bir ildən artıqdır ki, bu postda xidmət edir. O da bir döyüşçü kimi Vətənin müdafiəsində həmişə ayıq-sayıqdır. "Uca dağlar qoynunda xidmət etməyin özünəməxsus çətinlikləri var. Buna baxmayaraq "İsgəndər qalası" bizim üçün müqəddəs bir ünvandır" - əsgər deyir.

Əsgər Məhərrəm Xəlilov Zaqatala rayonundan hərbi xidmətə çağırılıb.

- Bu yerlərin təbiəti gözəldi, əzəmətli dağları var. Hərbi xidmətə başladığım ilk gündən işğalçılara qarşı döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərmiş oğullarımızın döyüş yolu haqqında çox məlumatlar öyrənmişəm. Milli Qəhrəman, baş leytenant İsgəndər Aznaurovun cəsur topçu olduğunu eşitmişəm. Tale elə gətirdi ki, təlim dövründən sonra "İsgəndər qalası"nda xidmət etməli oldum. Qəhrəmanının şərafətli döyüş yolunu davam etdirmək ən böyük arzumdu.

Zabit T.Hüseynov deyir ki, tabeliyində olan əsgərləri vaxtaşırı topçu qəhrəmanın xatirə lövhəsi önünə toplayıb onun həyatı və döyüş yolu ilə bağlı onlara ətraflı məlumat verir. Zabitə görə, İsgəndər Aznaurovun döyüş yolu hər bir əsgər üçün nümunədir.

Mayor Bəxtiyar ƏLİYEV,
"Azərbaycan Ordusu"

"Xəzər kuboku - 2016" müsabiqəsində hərbi dənizçilərimiz uğur qazanıb



Azərbaycan hərbi dənizçilərinin iştirak etdiyi "Beynəlxalq Ordu Oyunları - 2016" yarışları çərçivəsində keçirilən "Xəzər kuboku - 2016" müsabiqəsi başa çatıb.

Birinci mərhələdə poliqona

girməklə hava hədəfinin artilleriya atəşi ilə məhv edilməsi zamanı hərbi dənizçilərimiz G-124 gözetçi gəmisindən təyərədən atılmış yanan bombaya atəş açaraq hədəfi məhv edib. Bu uğurlu atəş 40 bal

sistemi ilə qiymətləndirilib və dənizçilərimiz birinci mərhələdə 1-ci yeri layiq görülüb.

İkinci mərhələdə dəniz hədəfinin artilleriya qurğusundan məhv edilməsi zamanı 4300 metr məsafədən atəş açan dənizçi heyətimiz epizoda görə 20 bal toplayaraq 2-ci yeri tutub.

Üçüncü mərhələdə hərəkətdə ikən üzən mina hədəfinin artilleriya atəşi ilə məhv edilməsi planlaşdırılıb. G-124 gəmisi poliqona daxil olmaqla 280 metr məsafədən minanı məhv edərək 40 bal toplayıb və 2-ci yeri qazanıb.

Ümumilikdə poliqonda keçirilən silah atışlarının hər 3 mərhələsinin nəticələrinə görə Azərbaycan hərbi dənizçilərinə məxsus G-124 gözetçi gəmisi ən çox bal toplayaraq 1-ci yeri layiq görülüb.

Sonra mini futbol üzrə yarışlar keçirilib. G-124 gəminin



heyəti Rusiyaya məxsus "Uqlıç" gəmisinin heyətinə 3:6 hesabı ilə məğlub olmasına baxmayaraq Qazaxistana məxsus "Oral" gəmisinin heyətinə 7:2 hesabı ilə qalib gəlmiş və nəticə etibarlı ilə 2-ci yeri tutub.

Hərbi idman oyunları çərçivəsində dəniz hazırlığı üzrə yarışların son mərhələsinin şərtlərinə əsasən, hərbi gəmilər dəniz poliqonunda lövbərə durmalı, çəlləyə bağlanaraq təyin olunmuş kursda dayanmaqla tapşırığı yerinə yetirməli idi. Mərhələnin nəticələrinə görə Azərbaycan Hərbi Də-

niz Qüvvələrinin G-124 gəmisi bütün şərtlərə əməl edərək ən yüksək göstərici olan 40 balla 1-ci yeri çıxıb.

"Xəzər kuboku - 2016" müsabiqəsində ümumi nəticələrin bal hesabına uyğun olaraq komandamız 2-ci yeri tutub və dənizçilərin yarışına başa çatıb.

Avqustun 13-də "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarına yekun vurulacaq və qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək.

**Müdafiə Nazirliyi
Mətbuat Xidməti**

Kursantlar istirahət mərkəzində

Naxçıvanın zəngin təbiətə, tarixi-mədəni abidələrə malik olması, son illər burada da istifadəyə verilmiş müasir turizm obyektləri istirahət üçün geniş imkanlar açır. Bu yaxınlarda Ağbulaq İstirahət Mərkəzində Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının bir həftəlik istirahəti təşkil edilib.



Mərkəzə gələn kursantlara önce təşkilatçılar tərəfindən ümumi məlumat verilib, onlara xoş istirahət arzulanıb. Sonra kursantlar nahar yeməyinə qədər onlar üçün ayrılan otaq-

larda yerləşiblər. Naharda isə qonaqlara milli mətbəx nümunələrini təqdim olunub.

Çay süfrəsindən sonra gələcəyin zabitləri futbol, müxtəlif stolüstü və əyləncəli oyunlarda iştirak ediblər.

Şam yeməyindən sonra vətənpərvərlik mövzusunda filmə baxış olub. Bununla da istirahətin birinci günü başa çatıb.

Başqa günlərdə də kursantlar üçün müxtəlif idman yarışları keçirilib. Bundan əlavə kursantların Şahbuz Dövlət Təbiət Qoruğunda gəzintisi təşkil edilib. Haqqında gənclərə məlumat verilərək bildirilib ki, sahəsi 3139 hektar olan qoruğun yaradılmasında məqsəd ətraf mühitin mühafizəsi,



nadir və nəslə kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanmasıdır.

Qoruqda yaradılan zəngin fauna və flora muzeyləri bu əraziyə üz tutan hər bir turistin park haqqında ətraflı məlumat əldə etməsinə imkan verir. İstər zəngin bitki, istərsə də heyvanat aləmi haqqında tam dolğun məlumatlar kursantların marağını cəlb edib.

İstirahət günlərində geniş konsert proqramı da təşkil edilib.

Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə keçirilən növbəti tədbir də yaddaqalan olub.

Nəriman NƏCƏFOV,
"Azərbaycan Ordusu"

Azərbaycan-Almaniya əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov avqustun 10-da ölkəmizdə səfərdə olan Almaniyə Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz üzrə dostluq qrupunun sədri xanım Karin Ştrents ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, X.Xələfov ölkəmizin Almaniya ilə əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya səfərini və səfər çərçivəsində aparılan danışıqların, xüsusilə Federal Kansler Angela Merkel ilə görüşünün ölkəmiz arasında əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Azərbaycanın və Almaniyanın xarici işlər nazirlərinin qarşılıqlı səfərlərini, o cümlədən ATƏT-in fəaliyyətində olan sədri statusunda Frank Valter Ştaynmayerin bu yaxınlarda Azərbaycana səfərini, iki ölkənin xarici işlər nazirlikləri arasında mütəmadi xarakter daşıyan siyasi məsləhətləşmələr mexanizmini qeyd edən X.Xələfov ikitərəfli siyasi dialoqun inkişafından məmnunluğunu ifadə edib. O, Almaniyanın Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu qeyd edib, ölkəmiz arasında strateji tərəfdaşlıq müstəvisində iqtisadi, ticarət, mədəni və humanitar əlaqələrin daha da inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb.

X.Xələfov əməkdaşlığın irəliyə doğru aparılmasında parlamentlərarası əlaqələrin mühüm rol oynadığını bildirib, bu xüsusda Karin Ştrents

sin ölkəmizə, Azərbaycan parlament nümayəndə heyətinin isə Almaniya səfərini ölkəmiz arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Karin Ştrents Azərbaycanda müşahidə etdiyi inkişafa münasibətdə sevincini ifadə edərək, Bakıda keçirilən Azərbaycan, İran və Rusiya dövlət başçıları arasında üçtərəfli görüşünün əhəmiyyətini vurğulayıb. O, bu görüşün təşkil olunmasında Prezident İlham Əliyevin rolunu və dövlətimizin başçısının digər ölkə başçıları ilə şəxsi münasibətlərini xüsusi olaraq qeyd edib.

Ermənistanın təhriki və tərribatı ilə baş vermiş məlum aprel hadisələrinə toxunan X.Xələfov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi, prezidentlər səviyyəsində Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlər haqqında məlumat verib. Beynəlxalq ictimaiyyət tərəfindən mövcud status-kvonun qəbul edilməz və qeyri-davamlı hesab edildiyini deyən nazir müavini münaqişənin həll edilməsinin region üçün ciddi təhlükə mənbəyi olduğunu diqqətə çatdırıb. Vəziyyətin yenidən gərginləşməsinin qarşısını almaq üçün status-kvonun dəyişdirilməsinin və Ermənistanın Azərbaycan ərazilərində işğalına son qoymasının vacibliyini qeyd edən X.Xələfov Azərbaycanın münaqişənin ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.

Sabahın zabitləri

"Elm sərkərdə, təcrübə isə onun əsgəridir"

Bir dövlətin, xalqın güvənc yeri, qürur mənbəyi onun ordusudur. Ordunun gücü isə onun əsgər və zabitlərinin peşəkarcılıqından asılıdır. Ölkəmizdə bu gün peşəkar zabidlərin hazırlanması məqsədilə liseylər, hərbi məktəblər, təlim mərkəzləri, Silahlı Qüvvələrin Hərbi Akademiyası fəaliyyət göstərir. Hətta bu məktəblərdə xarici ölkələrin vətəndaşları da təhsil alırlar. Bu da Azərbaycanda hərbi təhsilin yüksək səviyyədə olduğunu göstəricisidir.



Fərəhlidir ki, gənclər arasında hərbi peşəyə maraq güclüdür. Hərbi olmaq istəyən gənclərin sayı ildən ilə artır. Hərbi məktəblərimizdə yaradılan hərtərəfli şərait, müasir tələblərə cavab verən tədris gənclərin vətənpərvərlik hissini yüksəldir və onları təlim-tərbiyədə nümunəvi olmağa ruhlandırır.

Elgiz Sabirli də bu şərəfli peşəni seçənlərdəndir. O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kursunda təhsil alır. Əslən Şəki şəhərindən olan Elgiz Gədəbəyde ezamiyyətdə olarkən tanışdım. Komandirin şəxsi heyətlə iş üzrə müavini ixtisası üzrə qoşun təcrübəsi keçmək üçün bu hərbi hissəyə eزام edilmişdi.

Kiçik Qafqaz dağlarının zirvəsində keşik çəkən döyüşçülərimizin görüşündən qayıdırıq. Bu zirvələrdəki mövqeləri-

mizi alınmaz qala tək qoruyan əsgər və zabitlərimizlə görüşmək, həmsöhbət olmaq adında xoş təəssüratlar vardır. Bütün postlarda döyüşçülərimizin qətiyyətlə dayandıqlarının və torpaqlarımızı göz bəbəyi kimi qoruduqlarının şahidi olduqca, ordumuzla, zabit və əsgərlərimizlə bir daha qürur duyursan!

Gələcəyin zabiti olacaq kursant Elgiz Sabirli "Azərbaycan Ordusu" qəzetindən istifadə edərək əsgərlərə ictimai-siyasi hazırlıq məşğələsi üzrə yeni mövzunu izah edirdi. 2013-cü ildə yüksək balla hərbi təhsil ocağına qəbul olunan gənc nəzəri biliklərini təcrübə vətəndaşları ilə möhkəmləndirdiyini bildirir.

- Peşə seçimi hər kəsin həyatında mühüm hadisələrdən biridir, - deyir kursant. - Seçdiyim peşəni sevməli, onun sirlərini dərinlən öyrən-

məlisən. Mən hərbi peşəsinə öz istəyimlə seçmişəm. Orta məktəb illərindən hərbi olmaq istəyirdim. "Gələcəkdə nə olacaqsan?" sualına hər zaman uca səslə, "hərbi olacam!" deyirdim.

Artıq arzuma çatmağıma az qalıb. Zabıt olmağın astanasındayam. Qoşun təcrübəsindən bacardığım qədər yararlanmağa, peşəkar zabitlərimizin vətəndaşlarını, şəxsi həyatla davranış qaydalarını, bir sözlə, zabıt peşəsinin sirlərini dərinlən öyrənməyə səy göstərirəm. Əsgərlərlə tanış olub, onlarla vətənpərvərlik hissinin və döyüş ruhunun aşılması istiqamətində söhbətlər aparıram. Həmçinin hər biri ilə fərdi söhbətlər təşkil edir, ailə qayğıları ilə maraqlanıram, mənəvi-psixoloji xüsusiyyətlərini öyrənirəm. Qeyd edirəm ki, böyük komandiri kapitan Ramin Tağıyev və böyük komandirin şəxsi heyətlə iş üzrə müavini leytenant Nicat Şükürov mənə yaxından kömək olur, öz təcrübələrini bölüşürlər. Tezliklə təhsilimi başa vurub zabıt kimi Vətənə xidmət etməyə hazırım.

Hərbi məktəblərdə təhsil alan kursantların peşəkar zabıt kimi yetişməsinə qoşun təcrübəsinin rolu danılmazdır. Hətta Leonardo Da Vinçinin belə bir deyimi də var ki, "Elm sərkərdə, təcrübə isə onun əsgəridir". Qoşun təcrübəsi zamanı gənc kursantlar öyrəndiklərini həm tətbiq edir, həm də peşəkar zabitlərdən təcrübə qazanmağa həvəs göstərirlər. İnanmaq olar ki, təcrübələrini artırmağa maraqlı olan gənc kursantlar sabahımızın dəyərli zabitləri olacaq və ordumuzun hərbi qüdrətinin güclənməsinə öz töhfələrini verəcəklər. Elgiz Sabirli də onlardan biri olacaq...

Mahmud MÖHBALİYEV,
"Azərbaycan Ordusu",
foto müəllifidir

“ADEX-2016” II Azərbaycan beynəlxalq müdafiə sərgisində 150-dən çox şirkət iştirak edəcək



Sentyabrın 27-dən 30-dək Bakı Ekspo Mərkəzində "ADEX-2016" ikinci Azərbaycan beynəlxalq müdafiə sərgisi keçiriləcək. Sərgidə müasir silah və texnika, eləcə də milli müdafiə sahəsində güc və qüdrət nümayiş etdiriləcək.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildirlər ki, müxtəlif ölkələri təmsil edən iri müdafiə müəssisələrinin nümayəndələri, o cümlədən ixtiraçı və mütəxəssislər üçün unikal dialoq platforması olan "ADEX" sərgisi müdafiə sənayesi sahəsində ən yeni və nadir məhsulları peşəkarlara təqdim etmək, eləcə də təcrübə mübadiləsi aparmaq üçün imkan yaradacaq.

Yaxın və uzaq xarici ölkələrdən onlarla rəsmi nümayəndə heyətinin ziyarət etdiyi bu sərginin ən mühüm cəhəti ölkə rəhbərliyi tərəfindən göstərilən dövlət dəstəyidir. Azərbaycan Prezidenti İlham Əliyev "ADEX-2014" sərgisinin iştirakçılarına müraciətində

deyib: "İnanıram ki, bu sərgidə aparılacaq səmərəli görüşlər və işgüzar danışıqlar qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək, mövcud müasir texnologiyalar bazarının ədalətli rəqabət meydanına çevrilməsində xüsusi rol oynayacaq".

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və "Caspian Event Organisers" "CEO" şirkəti "ADEX" sərgisinin təşkilatçıları qismində çıxış edirlər. Müdafiə Nazirliyi sərgiyə dəstək göstərir.

Beynəlxalq nümayəndə heyətləri, habelə xarici şirkətlər tərəfindən "ADEX-2014" sərgisinə göstərilən böyük maraq Azərbaycan regionunda həm strateji tərəfdaş, həm də etibarlı müna-sibətlərin simvolu kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq edir. Tədbirə müşahidə olan böyük marağını nəzərə alaraq 2016-cı ildə sərginin iş müddəti 4 günədək uzadılıb. Artıq 150-dən çox şirkət "ADEX-2016" sərgisində iştirak edəcəyini təsdiqləyib. İsrail, Çin, Pakistan, Rusiya, Türkiyə və Fransa kimi ölkələr isə sərgidə milli stendlə iştirak üçün ekspozisiya meydançalarını rezervasiya ediblər. 2016-cı ildə sərgidə iştirak edəcəyini təsdiqləmiş şirkətlər arasında "Aselsan", "CETC", "Damen", "MBDA", "Norinco", "IAI", "Roketsan", "Rosoboronexport", "Thales" və digər şirkətlər yer alır. Sərginin qeydiyyat sponsoru Türkiyə Müdafiə Sənayesi Kətibliyidir.

Sərgiyə mətbuat nümayəndələri də böyük maraq göstərirlər. Sərginin informasiya dəstəyi aparıcı ixtisaslaşmış jurnallar, veb-saytlar və informasiya agentlikləri tərəfindən təmin olunur. Tədbirin baş informasiya tərəfdaşı Böyük Britaniyanın "IHS Jane's Defence Weekly" dərgisi, rəsmi gündəlik "Onlayn" sərgi xəbərləri isə Belçikanın "Army recognition" saytıdır. "Azeri defence" jurnalı sərginin informasiya tərəfdaşı qismində çıxış edir.

Sərgi çərçivəsində Azərbaycanın milli pavilyonu ölkənin milli müdafiə komp-

ve vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı istiqamətləri üzrə əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi planlaşdırılır.

Bu sərgi layihəsinin özəl xüsusiyyətlərindən biri, mühafizə və müdafiə vasitələri, xilasetmə, mühafizə texnikası, sənaye və nəqliyyat təhlükəsizliyi sistemləri, eləcə də informasiya və rabitənin mühafizəsi, müasir yanğın təhlükəsizliyi vasitələri üzrə geniş məhsul spektrinin vahid konsepsiya çərçivəsində tam miqyaslı nümayişidir.



leksini təqdim edəcək. Buraya Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, eləcə də silah-sursat nümunələrini nümayiş etdirəcək. Ümumilikdə, sərgidə quru qoşunları və hərbi-hava qüvvələri üçün texnika və silahlar, hərbi aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı avadanlıq

Sərgini dolğun işgüzar proqram müşayiət edəcək. Buraya seminar və təqdimatlarla yanaşı, sənaye təyinatlı nazirliklər, istehsalçı şirkətlərin rəhbərləri və sifarişçilərlə çoxsaylı ikitərəfli görüşlər daxildir. Beləliklə, "ADEX-2016" sərgisi ən son silah növlərinin nümayiş etdirilməsi və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün əla platformaya çevriləcək.

Onun fədakar üreyi

Aprel döyüşləri, zənnimcə, həyatımızda çox sevi dəyişdi. Hər şeydən öncə göstərdi ki, Azərbaycan Ordusu güclüdür, qarşısına qoyulan ən çətin tap-sırıqları yerinə yetirməyə qadirdir.



Həmin hadisələri xatırlayarkən uzun illərdən sonra düşməndən azad edilmiş zirvələrdə dalğalanan üçrəngli bayrağımız göz önünə gəlir. Azərbaycan əsgərinin cəsurluğu, fədakarlığı o günləri qəhrəmanlıq tarixinə çevirdi.

Aprel döyüşləri həm də ordu ilə xalqın monolit birliyinin nümayişinə çevrildi. Sadə vətəndaşlar belə Müdafiə Nazirliyinə müraciət edərək düşməne qarşı vuruşmaq üçün ordu sıralarına yazılmaq, cəbhə bölgəsində yaşayan dinc soydaşlarımıza yardımçı olmaq niyyətlərini bildirdilər. Ancaq o zaman Müdafiə Nazirliyinin rəhbərliyi ordumuzun yetərincə qüvvəyə malik olduğu üçün mülki vətəndaşların köməyinə hələlik ehtiyac olmadığını bildirmişdi.

Aprel döyüşlərinin qızgın vaxtında cəbhə bölgəsində yaşayan soydaşlarımıza könüllü köməyə can atan Vətən oğullarından biri də Gəncə şəhərinin sakini Fərman Əsədli idi.

Fərman hərbi ailəsində anadan olmuş, vətənpərvər ruhda tərbiyə almışdır. Onun atası Elçin Əsədov 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, 2010-cu ildə polkovnik-leytenant rütbəsində ehtiyata buraxılıb. Təbii ki, ömrünü Vətənə xidmətə həsr etmiş bir insanın övladları da yurdsevər, cəsur və fədakar olmalı idi. Dostları, yaxınları Fərmanı səmimi, mərd, istiqanlı, mehriban bir insan kimi xarakterizə edirlər.

Fərman əsgəri xidmətinə bir müddət öncə başa vurmuşdu, Gəncə şəhər Memarlıq İdarəsinin müfəttişi vəzifəsində işləmişdi. Torpaqlarımızın işğal altında qalması onu həmişə narahat edər, Qarabağın azad edilməsi üçün döyüşməyə hazır olduğunu, belə bir fürsət yaranarsa, könüllü ordu sıralarına yazılacağını dəfələrlə söyləyirdi.

Aprelin ilk günlərində təmas xəttinə yaxın yaşayış məntəqələrimizi ermənilər intensiv atəşə tutmuşdular. Cəbhəyə yaxın kəndlərimizə atılan çoxsaylı mərmilər evləri dağıdırdı, dinc insanlar arasında itkilərə səbəb olurdu.

Aprelin 2-də düşmənin təxribatlarına cavab olaraq ordumuzun bölmələri əks-həmlə ilə hücumu keçib kəndlərimiz üçün təhlükə mənbəyinə çevrilən bir sıra yüksəklikləri düşməndən təmizləmişdilər.

Təmas xəttində baş verən hadisələrə Fərman Əsədli də biganə qalmamışdı. O, qayını Sadiq Əliyevlə birlikdə cəbhə bölgəsinə yola düşmək, imkan daxilində dinc əhaliyə yardımçı olmaq qərarına gəlir. "Niva" avtomobilində olanlar döyüşlərin gətirdiyi Tərtər rayonuna yola düşürlər.

Vətənin çətin günündə kənarda qalmamaq, öz köməyini ehtiyacı olanlara göstərmək, özünü odun-alovun içinə atmağın özü də bir fədakarlıqdır!

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulan yaşayış məntəqələrimizdən biri də Tərtərin Şıxarx qəsəbəsi idi. Fərmangil qəsəbəyə çatmaq üçün düşmənin zərbəsinə tuş gəlirlər. Düşmənin atdığı artilleriya mərmilərindən biri Sadiq Əliyevin idarə etdiyi avtomobilin üstünə düşür. Sürücü ağır yaralansa da, qohumunu Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırmağı bacarır. Orada Fərman Əsədlini xilas etmək mümkün olur...

26 yaşında dünyasını dəyişən Fərman Əsədli Samux rayonunun Sərkər kənd qəbiristanlığında, yaxınlarının yanında dəfn olunur. Fərmandan 2 yaşlı bir qızı yadigar qalıb.

Fərman Əsədli vətənpərvər bir oğul kimi həm ailəsinin, həm dostlarının, həm də qəlbini çağırışı ilə köməyinə gətirdiyi tərtərilərin xatirəsində əbədi yaşayacaqdır.

Əbülfət QASIMOV,
"Azərbaycan Ordusu"

Hərbi yeniliklər, ənənələr

"Leklerk" tankı

Qərbi Avropada tank üzrə əsas "hökmran" ölkələr Almaniyə və Fransadır. Bu ölkələrin bütün tankları özlərinə görə maraqlı və unikaldırlar.

Fransa tankı AMX-56 "Leklerk" indiki dövrün əsas döyüş maşınlarından biri sayılır. Mütəxəssislər onu 3-cü, hətta yeni 4-cü nəsələ aid edirlər.

"Leklerk" tankı 1992-ci ildə "GLAT" şirkəti tərəfindən hazırlanıb və 1993-cü ildə Fransa ordusunun silahlanmasına qəbul edilib. Müdafiə Nazirliyi tərəfindən 2000-ci ilin sonuna qədər 850 ədəd belə döyüş maşınının alınması nəzərdə tutulmuşdu. Lakin ölkədə daxili siyasi vəziyyətin dəyişməsi, qiymətlərin baha olması ilə əlaqədar maşınların sayı 800-ə, sonradan isə 406-ya qədər azaldılıb.

"Leklerk" tankı ənənəvi klassik sxem üzrə hazırlanıb, döyüş çəkisi 55 tondur. Heyət üzvləri bir-birindən



dən təcrid olunub. Maşının heyəti üç nəfərdən ibarətdir. Topun sol tərəfində tankın komandiri, sağ hissəsində isə tuşlayıcı yerləşdirilib. Qüllənin arxasında, aşağı hissəsində təchizetmə mexanizmi, onun və döyüş bölməsinin arasında zirehli arakəsmə qoyulub. Sürücü-mexanik korpusu burun hissəsində yerləşdirilib.

Üzvlərinin bir-birindən ayrı yerləşdirilməsi heyəti atəş nəticəsində əmələ gələn qazlardan qoruyur. Tankın daxili korpusu-

nun həcmi digər Qərb texnikası ilə müqayisədə müəyyən qədər kiçildir, hərəkət hissəsinin uzunluğu bir metrə qədər azaldılıb. Şosse yolda hərəkət sürəti saatda 72 kilometr təşkil edir. Onun əsas silahı 120 mm-lik hamarlüləli, 52 çaplı, uzunluğu 7,1 metr olan CN-120-26 topudur. Topun döyüş komplekti 40 ədəd unitar artilleriya atəşindən ibarətdir. Təchizat avtomatında 22 mərmir birdən yerləşir. Topun tezliyi dəqiqədə 15 atəşdir. Real döyüş şərai-

tində isə göstərici 10-12-yə düşə bilər.

"Leklerk" tankının atəşi idarəetmə sistemi lazer uzaqölcəni ilə təchiz edilmiş komandir və tuşlayıcı üçün nişangah, teplovizion kamera, komandir üçün 8 ədəd periskopik müşahidə cihazı, havanın temperaturunu təyin etmək üçün cihaz, iki səthli silahlanma stabilizatoru ilə təchiz edilib.

Komandirin ikikanallı nişangahı ona 4600 metrlik məsafədən hədəfi aşkar etməyə imkan verir. Gecəgörmə kanalının hədəfi aşkar etmə uzaqlığı 500 metr təşkil edir. Bu da komandirə topdan və iki qoşa pulemyotdan atəş açmağa imkan verir. Komandirin hər bir periskopik nişangahında hədəfgöstərici düymə bərkidilib.

Saatda 36 km sürətlə hərəkət edərkən tankın stabilizatoru atəş açmağa imkan verir. Maşında ikinci bort elektron hesablaşma cihazı da quraşdırılıb ki, bu da döyüş maşınının digər sistemlərinin idarə edilməsini təmin edir.

Hazırladı:
Svetlana YUSUBOVA,
"Azərbaycan Ordusu"

60 yaşın zirvəsində

Avqustun 16-da qəzetimizin əməkdaşı Qafar Çaxmaqlının doğum günüdür. Yaradıcı bir insan kimi həyatını Azərbaycan mətbuatına həsr etmiş jurnalist 60 yaşın zirvəsində yazdığı çoxsaylı yazılar, araşdırmaları, yaşadığı mənalı ömürlə qürur duya bilər.



Qafar Çaxmaqlı 16 avqust 1956-cı ildə Qərbi Azərbaycanın Şorəy məhəlinin Çaxmaq kəndində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirərək o vaxt Bakıda çap edilən ermənicə "Kommunist" qəzetində müxbir kimi işə düzəlib.

Uzun müddət ölkənin kütləvi informasiya vasitələrində çalışmış jurnalist bir çox kitabın, Azərbaycan və Türkiyənin qəzet və jurnallarında çap edilmiş çoxsaylı elmi-kütləvi məqalənin müəllifidir. Qafar müəllim "Erməni məsələsi" ilə əlaqədar tarixi həqiqətlərin aşkarlanmasında mətbuatın rolu. 1890-1920-ci illər erməni və Türkiyə mətbuatının materialları əsasında" namizədlik dissertasiyasını müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

Vətənpərvər ziyalının "erməni məsələsi" ilə bağlı 2000-ci ildə "Qars adlı

vətən", 2008-ci ildə "Erməni məsələsi: tarixin izi ilə", 2011-ci ildə isə Azərbaycan və türk dillərində "Dağlıq Qarabağ: işğaldan sonra və əvvəl" kitabları işıq üzünə görüb.

Qafar Çaxmaqlı həm də ictimai fəallığı ilə seçilən müəlliflərdəndir. Tədqiqatçı kimi beynəlxalq elmi konfranslarda münəzəm çıxış edən alim erməni millətçi dairələrinin cinayətkar fəaliyyətini daim tarixi faktlara əsaslanaraq ifşa etməyə çalışır. 1999-cu ilin iyununda Türkiyənin Qars şəhərində, 2003-cü ilin mayında Bakıda, 2005-ci ildə Ankarada, 2007-ci ildə yenidən Bakıda elmi konfranslarda

istihak edib, 2010-cu ildə Belçika Parlamentində Dağlıq Qarabağ problemi ilə bağlı dialoqda Azərbaycanın ədalətli mövqeyini müdafiə edib.

Qafar müəllim 2000-ci ildən 2006-cı ilədək Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri olub.

Qafar müəllimin yaradıcılığında diqqəti çəkən əsas məqam erməni dilini bildiyi üçün araşdırmalar apararkən ilkin tarixi mənbələrə müraciət etməsidir. Çaxmaqlının Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ərsəyə gəlmiş "Ermənicə qaynaqlarda erməni cinayətləri" kitab-araşdırmasında biz bunun bir daha şahidi oluruz.

Araşdırmanın hansı məqsədlə aparılması barədə müəllif kitabın girişində yazır: "Ermənicə sənədlərin toplanması və kitablaşdıraraq yayılması çox vacibdir. Bu, müasir dövrdə Ermənistanla ideoloji mübarizədə haqlı olduğumuzu müdafiə etmək baxımından son dərəcə əhəmiyyətlidir və əlimizdə hər zaman üstün argument olacaqdır. Tədqiq edilən dövrdə fəaliyyətdə olan erməni siyasi və terror təşkilatları, xüsusən Erməni İnkilabçı Federasiyası-Daşnaksütyun, Hnçaq və başqa qurumlar çalışırdılar ki,

Şərqi Anadolunun, Kilikiyanın və Qafqazın bir çox bölgələrində ermənilərin say üstünlüyünə nail olsunlar və həmin ərazilərdə "erməni muxtariyyəti", "erməni dövləti" qurmaq mümkün olsun".

Daha çox erməni mətbuatına istinad edən müəllifin yazdığına görə, Azərbaycanın Zəngəzur bölgəsində törədilən qırğınların məqsədinin nədən ibarət olması o vaxt erməni qatı millətçi şovnistlərinin yazışmalarında öz əksini tapıb.

Qafar Çaxmaqlının fikrincə, Qaregin Njdenin "Zəngəzur məktubları" bu məkrli məramı ortaya qoyan önəmli mənbələrdəndir. "Bu sənədlərdə Zəngəzurun və digər Azərbaycan ərazilərinin yerli sakinlərinin öz dedə-baba yurdlarından çıxarılması üçün qeyri-insani hərəkətlərə, vəhşiliklərə yol verilməsinin qəsdən edildiyi üzə çıxır. Və yaxud Bakıdan üzü şimala-Rusiyaya doğru bütün ərazilərimizdə əhalinin kütləvi şəkildə məhv edilməsinin, buraların boşaldılmasının məqsədinin nə olduğu indi məlum olur".

Ömrünün 60 baharını arxada qoymuş Qafar Çaxmaqlı bu gün də cavanlıq enerjisi ilə yazıb yazardır, araşdırmalar aparır, kitablar nəşr etdirir. Dəyərli həmkarımıza can sağlığı, ailə səadətini, yeniyeni yaradıcılığı uğurları arzulayırıq.

"Azərbaycan Ordusu"

"Rio-2016" Yay Olimpiya Oyunları



Cüdoçumuz Elmar Qasımov gümüş medal qazanıb



Azərbaycan cüdoçusu Elmar Qasımov "Rio-2016"da Azərbaycan millisinin aktivinə ikinci - gümüş medalı yazdırıb. 100 kiloqram çəki dərəcəsində mübarizə apararaq E.Qasımov finalda 2014-cü ilin dünya və Avropa çempionu Çexiyalı Lukaskrpalekə uduzaraq XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub. Oyunların altıncı günündə - avqustun 11-də mübarizəyə qoşulan E.Qasımov onaltıdabir final mərhələsində Rusiya təmsilçisi, Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayevi məğlub edib. Səkkizdəbir finalda Lyes Bouyakoubu (Əlcəzir) mübarizədən kənarlaşdıraraq E.Qasımov dördüdəbir finalda Afrika çempionatının qalibi misirli Ramadan Dərvişi məğlub edərək yarımfinala vəsiqə qazanıb. Azərbaycan idmançısı bu mərhələdə ukraynalı Artem Bloşenkoyə qalib gələrək finala yüksəlib.

Olimpiya Oyunlarını gümüş medalla başa vurub. Oyunların altıncı günündə - avqustun 11-də mübarizəyə qoşulan E.Qasımov onaltıdabir final mərhələsində Rusiya təmsilçisi, Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayevi məğlub edib. Səkkizdəbir finalda Lyes Bouyakoubu (Əlcəzir) mübarizədən kənarlaşdıraraq E.Qasımov dördüdəbir finalda Afrika çempionatının qalibi misirli Ramadan Dərvişi məğlub edərək yarımfinala vəsiqə qazanıb. Azərbaycan idmançısı bu mərhələdə ukraynalı Artem Bloşenkoyə qalib gələrək finala yüksəlib.

Boksçumuz Teymur Məmmədov dördüdəbir final mərhələsində

Azərbaycan boksçusu, birinci Avropa Oyunlarının qalibi, London Olimpiadasının mükafatçısı, Azərbaycan yığmasının bayraqdarı Teymur Məmmədovun "Rio-2016"da keçirdiyi ikinci görüşü idmançımızın qələbəsi ilə yekunlaşıb. 81 kiloqram çəki dərəcəsində mübarizə apararaq boksçumuz səkkizdəbir final mərhələsində hollandiyalı Peter Müllenberqlə üz-üzə gəlib. Rəqibini 3:0 hesabı ilə məğlub edən Teymur Məmmədov dördüdəbir final mərhələsinə vəsiqə qazanıb.



Boksçumuz Lorenzo Sotomayor "Rio-2016"ya qələbə ilə başlayıb



Azərbaycan boksçusu Lorenzo Sotomayor (64 kq) Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib. İlk Avropa Oyunlarının qalibi olan boksçumuz Ukrayna idmançısı Volodimir Matviyçuk ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Lorenzo Sotomayor qalib gələrək növbəti mərhələyə adlayıb.

idmançısı Volodimir Matviyçuk ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Lorenzo Sotomayor qalib gələrək növbəti mərhələyə adlayıb.

Məmmədli Mehdiyev mübarizəni dayandırıb

Dördüdəbir finalda Koreya Respublikasından olan cüdoçu Donqan Qvaka məğlub olan cüdoçumuz Məhəmmədli Mehdiyev təsəlliverici görüşdə monqolustanlı Otqonbaatar Lxaqvasuren ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə cüdoçumuz məğlub olub və "Rio-2016"da mübarizəni dayandırıb.



AZƏRTAC-in materialları əsasında

Həyatı boyu insan axtarışda olur, daim öyrənməyə çalışır. Və yaşadığıca rastına çıxan müxtəlif taleli insanları tanıyır. Zaman keçdikcə, kimisi yaxın dost olur. "Dost dar gündə tanınar" deyib atalar. Ən sınaqmış dostluq isə Vətənə xidmət zamanı qazanılır. Əbəz yerə əsgər dostluğundan söz açmıram.

Ezamiyyətlərimdən birində asudə vaxtda ağacın altında oturub söhbət edən iki əsgər diqqətimi cəlb etdi. Danışdı, gülür, söhbətləşirdilər. Yaxınlaşıb onlarla tanış olurdum.

Əsgərlər Nurlan Məmmədli və Cavid Məmmədovun xidmətdə dost olduqlarını öyrənirdim. Onlar çiyin-çiyinə Vətən keşiyində dayanarkən yaradıblar bu dostluğu.

On ayın əsgəri Nurlan ali təhsillidir. O, hesab edir ki, əsgər dostluğu heç nə ilə əvəz oluna bilməz.

- Biz düşmənlə üz-üzə dayanarkən Cavidlə dost olduq, - deyə Nurlan öz

Ovqat

Əsgər dostluğu



düşüncələrini bölüşür. - Dostluq canını ona etibar etmək deyilmi? Mən Cavidin simasında bütün əsgər yoldaşlarıma öz həyatımı etibar edirəm. Çünki biz Azərbaycan əsgəri olaraq düşmənimizlə haqq davasında birlikdə vuruşacağıq,

torpaqlarımızı işğaldan azad edəcəyik.

Ağdaş rayonundan hərbi xidmətə yollanan Cavid isə deyir ki, ayrı-ayrı bölgələrdə yaşasaq da, dostluğumuz daimi olacaq. "Dar günlərimin dayağı, sirdaşım Nurlan mənə əs-

gərliyin qazandığı ən etibarlı dostlarımdan biridir. Mən əsgərlikdə nizam-intizam olmağı, döyüş sirlərini, Vətəni qorumağı öyrəndim. Bundan əlavə əsl dostluğun nə demək olduğunu dərinlən başa düşdüm."

Bu yaxınlarda ordu sıralarından tərxis olunacaq dostların mülki həyatda nə işlə məşğul olacaqlarını soruşuram.

Nurlan deyir ki, xidməti başa vurmaqla hər şey bitmir. "Biz Vətən keşiyində təyin olunmuş müddətimizi başa vura bilərik. Lakin Azərbaycanlı olaraq ana Vətənimizə ürekdən bağlıyıq. Dostum Cavid də, mən də nə iş görsək, Vətəni düşünərək gərəcək, Ali Baş Komandanın əmr verdiyi gün yenə düşmən üzərinə gedəcəyik.

Aristotel deyir ki, dostluq var - məqsədi xeyri üçün, dostluq var - məqsədi xoş vaxt keçirmək üçündür. Həqiqətən də əsgər dostluğu belə dostluqlara bənzəmir. Bu dostluq çətin günün sınaqlarında bərkimiş barıt qoxulu əsgər dostluğudur.

**Baş leytenant
Ceyhun CƏFƏRLİ,
"Azərbaycan Ordusu",
foto
M.MAHMUDUNDUR**

Məsul katib
polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar
Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98
Məktublara şöbəsi: (012) 510-64-28;

Ünvanımız
Bakı şəhəri, akademik
Şofaət Mehdiyev küçəsi 144,
"Qızıl Şərq" hərbi şöbəsi

Növbətçi
Əbülfət QASIMOV

Qəzetin hesabı
Nərimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Qəzet həftədə iki dəfə (III-VI günlər) nəşr olunur.
"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində
səhifələndirilib "Hərbi nəşriyyat"ın mətbəxində hazırlanmış
diapozitivlərdən çap olunur. Əlyazmalarla rəy verilmir,
təqdim edilən yazılar müəllifə qaytarılmır.
Qəzeti mod.gov.az saytından oxuya bilərsiniz.

Lisənziya № **361**
Sifariş № **458**
Nüsxə **4650**